

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsindəki Qələbə sevincini yaşadığı günlərdə, 2021-ci ilin ilk aylarında “Təhsil” nəşriyyatı tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin “Cümhuriyyətin “Azərbaycan” adlandırılması və onun tarixi əhəmiyyəti” adlı kitabını biz oxucuların ixtiyarına verdi. Tarixi faktlarla zəngin kitabı oxudandan sonra alıdığım təəssürati əks etdirən məqaləmi necə adlandırmaq barədə düşünərkən, Azərbaycanın ulu öndəri Heydər Əliyevin qırurla səsləndirdiyi “Mən həmişə fəxr etmişəm, bugün də fəxr edirəm ki, mən azərbaycanlıyam” müdrik sözlərini xatırladım.

Düşünürəm ki, Solmaz xanımın bu kitabını mütaliə edən hər bir kəs “bəli, mən azərbaycanlıyam” sözlərini vüqarla səsləndirəcək, bu ifadənin müqəddəsliliyinə bir daha əmin olacaq. Çünkü əsər “Azərbaycan” sözünü tarixdə əbədiləşdirmək, yaşıtmak uğrunda gedən mübarizəyə həsr olunmuşdur.

Kitabda “Açıq söz” qəzetiinin 1917-ci il 8 dekabr tarixli 635-ci sayında baş redaktor Məhəmməd Əmin Rəsulzadənin dərc etdirdiyi “Millətlərin hüququ və hərəkətləri” adlı məqaləsində işlətdiyi “Azərbaycan muxtariyyəti” ifadəsinə qarşı Tehranda çıxan “Irşad” qəzetiinin verdiyi kəskin reaksiya ətrafında gedən mübahisələr diqqətə çatdırılır. Burada Məhəmməd Əmin Rəsulzadənin İran mətbuatı, dövləti və cəmiyyətinin “Azərbaycan” sözünə etiraz və təhdidlərə tarixi faktlara əsaslanan tutarlı cavabları, “Iran” və digər qəzətlərdə dərc olunmuş qərəz, iftira dolu yazıların müəllif tərəfindən fars dilindən tərcüməsi ilk dəfə oxuculara təqdim edilir. Farscadan tərcümələr kitabın “Əlavə” hissəsində verilmişdir.

Solmaz Rüstəmova-Tohidinin böyük zəhmətlə hazırladığı bu əsərin I hissəsində müəllifin “Azərbaycan” adının şərhinə, ona İran dövlətinin münasibətinə həsr olunmuş yazıları, II hissədə İran mətbuatının “Azərbaycan” məsələsinə dair M. Ə. Rəsulzadənin cavabları, məqalələri və İran müəlliflərinin yeni yaranmış Azərbaycan dövlətinə, onun “Azərbaycan” adlandırılmasına münasibəti ni əks etdirən məqalələri verilmişdir.

Kitabda hər şeydən əvvəl Azərbaycan mətbuatında “Azərbaycan” sözünün işləndiyi məqamlar diqqətə çatdırılmış, Azərbaycan maarifçilərindən H. B. Zərdabi, M. Şahaxthi, F. Köçərli, Ə. Topçubaşov, Ə. Ağayev, Ə. Hüseynzadənin Azərbaycanın ictimai-siyasi həyatında müsəlman-türk millətinin oyanması, qalxması və müasirləşməsi yolunda fəaliyyətlərindən ətraflı bəhs olunur. Müəllif yazır: “Azərbaycan” adı siyasi anlamda gündəmə 1917-ci ildə gələcəkdir. Lakin bu on il Azərbaycan ictimai-siyasi fikrində son dərəcə gərgin milli və siyasi ideya axtarışları ilə əlamətdar olacaq ki, bu axtarışların son nəticəsi kimi “azərbaycanlılıq” ideologiyasının yaranmasının və bu ideologiyanın banisi Məhəmməd Əmin Rəsulzadənin adını ayrıca qeyd etmek lazımdır. Gösterilir ki, M. Ə. Rəsulzadə hələ 1913-1917-ci illərdə Azərbaycan dövri mətbuatında, “Dirilik”, “İqbəl” qəzetlərində nəşr etdirdiyi yazılarında, “Dirilik nədir?”, “Milli dirilik” adlı məqalələrində “azərbaycanlılıq” nəzəriyyəsini işləyib hazırlamış, özünün milli dövlətçilik ideologiyasını yaratmışdır. O, eyni zamanda etiraf edərək deyirdi: “Azərbaycan ideyasını siyasi bir tələb maddəsi şəklində formula etmək şərəfi mərhum Nəsib bəyindir”. Məlum olduğu kimi Azərbaycan hökumətinin Gəncədə fəaliyyət göstərdiyi günlərdə Nəsib bəy Yusifbəylinin

təşəbbüsü ilə “Azərbaycan” adlı qəzet işi qərəz üzü görmüşdür. (s. 80)


Tədqiqat işindən məlum olur ki, 1917-ci ildə səsləndirilən “Azərbaycan muxtariyyəti” ifadəsi bəzi dairələrde, xüsusən İranda birmənalı qarşılıqlaşmış, Rəsulzadənin ünvanına ardi-arası kəsilmədən böhtanlar yağdırılmışdır. Onu Azərbaycanı “Şahənsah ölkəsinin vücudundan qoparmaq” kimi “təhlükəli bir əməliyyatı həyata keçirməkdə” suçlandırdılar.

“Müsavat” partiyasının lideri M. Ə. Rəsulzadə bu hücumları cavabsız qoymur, tarixi faktlara onlara cavab verirdi.



ri farscadan tərcümə edərək, “Azərbaycan” qəzetiində dərc edirdi. “Kendisi İranlı ikən həqqin biz tərəfdə olduğunu tarixi və elmi bir surətdə isbat edən” İsmayıllı Əfşar Tarəmi-Azərbaycanının “Iran-Azərbaycan” məqaləsi bu qəbilədəndir.

İsmayıllı Əfşar Tarəmi-Azərbaycanının “Iran-Azərbaycan” adlı məqaləsi 1919-cu il 9-10 iyun tarixində “Iran” qəzetiində dərc edilmişdir. M. Ə. Rəsulzadə məqaləni həmin ayda farscadan tərcümə edərək “Azərbaycan” qəzetiində dərc edir. Bu məqalədə Azərbaycanımızın tarixi olduğu kimi, məşhur müəlliflərin əsərlərinə əsasən yazılmış-



nilərə qarşı müqavimət göstərə bilməyəcəklər. ...Təbi ki, rusların, ermənilərin, gürcülərin, sonra da Cübe və Subutay törətdiyi qətlialmlar vasitəsilə Azərbaycanın farsları məhv oldular ki, o gündən bu gün qədər bir ovuc ermənidən savayı bütün Azərbaycan əhalisi türk və müsəlmandır”. (s. 248)

Rəsulzadə AXC-yə müxalif qüvvələrə bildirirdi ki, Azərbaycan Cümhuriyyəti müstəqil bir həyati-milliyyə və yaşamaq istəyən və milliyyətlərini dərk etmiş bulunan Azərbaycan türk millətinin təsis elədiyi bir hökumətdir”. (s. 231)

Kitabın 251-275-ci səhifələrini əhatə edən, müəllifi naməlum, “Iran” qəzetiinin 1919-cu il 10, 12, 13, 14 iyun tarixlərində dərc edilmiş “Iran-Azərbaycan – tarixi müləhizələr” adlı məqaləni səbr və temkinə oxudum və uydurma tarixlərə, həqiqi tarixin təhrif edilməsinə tövəccüb etdim. Müəllif iri həcmli yazarında qədim dünya alimlərinin əsərlərini öz xeyrinə təhlil edir, ara-bir onların fikirlərinə hətta ironiya ilə yanaşır. O, Məhəmməd Əmin Rəsulzadəyə ünvanladığı fikrini belə şərh edir: “Yaxşı olardı ki, məqalə müəllifi Azərbaycan-dan əl çəkib Tibetdən yapışın və şübhə doğuran, bəlkə də yalan olduğu məlum məsələni buraxıb bir qəti mövzu seçsin”. (s. 269)

Müəllif tanınmış İran tarixçisi, əslən marağalı olan Məhəmmədhəsən xan Etimadüssəltənənin “Əşkanilerin tarixi” əsərini bəyənir, “İranda belə kitablar az yazılmışdır, onun fikirlərini son dərəcə etibarlı və düzgün hesab etmək olar” de-

## Mən Azərbaycanlıyam!

Təbi ki, bu cavablar İran tərəfini qane etmir, qonşu ölkənin mətbuatının bu məsələyə dair çıxışları kampaniya halını alırdı. Kampaniyanın hədəfi təbi ki, “Müsavat” partiyası və onun mətbəti orqanı, M. Ə. Rəsulzadənin redaktoru olğunu “Açıq söz” qəzeti idi.

Rəsulzadə dənə-dənə çıxışlarında qeyd etdi ki, Azərbaycan adı Cümhuriyyətə, yeni yaranmış müstəqil dövlətə İran qəzetlərinin düşündüyü kimi “xam xəyal” nəticəsi olaraq verilməmişdir və burada İran ərazisi barədə heç bir “suniyyət” yoxdur. Tədqiqatda İranın “Azərbaycan” adı ətrafında qaldırıldığı həykəyə bəzi xarici dövlətlərin də qoşuldugundan, onların ehtirasları qızışdırın münasibətlərindən də bəhs olunur. Müəllif bu münasibətlərin də İranın siyasi dairələrində sizdığını göstərməkdə haqlıdır. Çünkü bu məlumatlar İran mətbuatından qaynaqlanırdı.

M. Ə. Rəsulzadənin “Azərbaycan və İran” məqaləsi fars dilinə tərcümə olunaraq “Iran” qəzetiinin 15 və 17 may 1919-cu il tarixli 439 və 440-ci sayalarında dərc olunmuşdur. Məqaləyə İran tərəfi mövzuda israrlı olduğunu göstərən “Ön söz” və sözardı yazmışdır. Bu qeydlərdə insafsızcasına, tarix təhrif olunaraq göstərilir ki, “Dünya xalqları arasında adı Azərbaycan olan heç bir etnos rast gəlməmişik”. Qəzet “Asiyinan ən böyük etnoslarından olan türk xalqları, qəbile və tayfaları arasında da heç bir Azərbaycan adlanan qəbile və ya tayfa müşahidə olunmur” yazmaqla öz məntiqinə də zidd gedir. Bu böhtanlara cavab olaraq M. Ə. Rəsulzadənin “İstiqlal” qəzetiinin 28 may 1919-cu il tarixli 1-ci sayında dərc etdirdiyi “Azərbaycan Cümhuriyyəti” adlı 7 hissədən ibarət tarixi-siyasi ocerki “Azərbaycan” adının mənasını şərh etməklə başlayır. Cümhuriyyət liderinin yazıları tarixi həqiqətlərə əsaslanır, faktları təhrif edən İran mətbuatına tutarlı, məntiqli cavablar verirdi.

Rəsulzadə eyni zamanda İranda nəşr olunan, həqiqəti müdafiə edən məqalələ-

dir. M. Ə. Rəsulzadənin dediyi kimi, Tarəmi “kəndisi iranlı ikən” real tarixi qələmə almış və yazmışdır: “Ümid edirəm ki, əgər bu tarixi həqiqət açıqlanarsa, möhtərəm “Iran” qəzeti azərbaycanlıları öz vətənlərinin keçmiş möqəddəs adını qoruyub saxlamaqda haqlı görəcəklər. ...Qəzvindən bir müsəfir Qubaya (Bakı və Dərbənd arasında şəhər) səfər etəsə, yaxşıca başa düşər ki, nəinki dil və əxlaq, heç şivə və ləhcənin də, ümumiyyətlə, bir-birilə fərqi yoxdur... Axı, bu halda yenə də bütün azərbaycanlıların eyni bir irqdən olmadıqlarını iddia etmək olarmı?”

Tarəmi yalnız Şərq tarixçilərinin deyil, Amerika və İngiltərənin bitərəf alımlarının də əsərlərindən istifadə edir, onların bu məsələyə münasibətlərini bildirən fikirlərindən nümunələr verir: “Azərbaycanın memarlığı tamamilə turanlı olub və İran sənətkarlığı heç cür bu hissəyə nüfuz etməyib... İranın tamam ətrafi türklərlə əhatə olunub. Türkler iranlılardan xeyli əvvəl Azərbaycanda sakın olmuşlar”. (s. 245)

Cox qiymətli faktlarla zəngin olan bu məqalədə mühüm tarixi hadisələr diqqətə çatdırılır. Məqalə müəllifi məlumat verir ki, Kılıçlıya, Beyn əl-Nehreyn, Van və Azərbaycanda o zamanlardan bir çox kitabələr qalmışdır, XIX əsrin əvvələrində bir çox ingilis, fransız və alman alımları keçmişin ölü dillərini həll edərək, bir çox tarixi həqiqətləri açmağa müvəffəq oldular. Kitabələrdən bu da məlum oldu ki, ermənilər Kılıçlıyada yaşamışlar, sonralar Azərbaycan ərazilərinə sahib olmuşlar. Müəllif yazır: “Əl fi və Kamil” (İbn əl-Əsirin kitabları nəzərdə tutulur. T. S) tarixlərindən məlum olur ki, Atabaylər zamanında bir çox türk tayfaları Türkistandan Azərbaycana gəlib, burada sakın olmuşlar. Cübə və Subutay qıpçaqların hücumu zamanı bir çox məsələman türkləri özləri ilə apardılar, lakin məlum oldu ki, Azərbaycan öz düşmənləri – deyələmi və ermə-

sə də, alimin bəzi fikirlərinə qarşı çıxır. Etimadüssəltənə yazır: “Ərəblərin işgalı zamanı Azərbaycanda islamın əvvəllerində türklər yaşayırırdılar, onlar sittərən və urartuların qalıqlarından ibarət idilər”. Məqalə müəllifi isə bu fikri qəbul etmir və yazır: “Əvvəla, ərəblər Azərbaycanı fəth edərkən burada türk olmamışdır, ikincisi, necə ola bilər ki, Azərbaycan kimi bir məmələkətin əhalisi tamamilə türk olsun...”. (s. 272) Qəribədir!

Qeyd etmək lazımdır ki, Etimadüssəltənə “Əşkanilərin tarixi” əsərində (tam adı “Dürər üt-tican fi tarix-i bəni əl-Əşkan” (Əşkanilər tarixində dürlər toplusu)) qədim Azərbaycan tarixinin mühüm bir məsələsini də tədqiq etmişdir. O yazır: “Azərbaycan xüsusi şahlığa malikdir. Belə ki, Büyük İskəndərin dövründən burada şahlar hökmranlıq edib, müstəqil olmuşlar. Azərbaycan şahları eramızın 30-cu ilinə qədər öz isitiqlaliyyətlərini tam şəkildə saxlaya bilmişlər. Parfiya şahı Azərbaycan şahının Mark Antoniyə kömək göstərdiyini bəhanə edərək, həmin ildə ona hückum edib, qələbə qalmışdır”. Təessüf ki, bu tarixi fakt məqalə müəllifinin nəzərindən qəçmişdir. Bunun əvəzinə məqalə müəllifi türklər haqqında üroyi soyuyunca böhtan yazmış, bu sitati isə fransız Qustav Le Bonun “Böyük məhərabənin psixologiyası” adlı əsərindən götürmüştür: “...Sivilizasiyanı dağıtmak və vəhşiliyi aləmə yaymaqdə almanın Parisə daxil olmalarının nəticələri türklərin İstanbula daxil olmasına bənzəyirdi”. (s. 263) Məqalə müəllifinin məşhur Macar türkoloğu German Vamberi haqqında yazdıqları yalnız nifrət, böhtan və qərozli fikirlərdən ibarətdir. (s. 267)

Bəzi məqalə müəllifləri isə “Biz Qafqaz məsələmləri ilə qardaşq, biz bir vətənin xalqı, bir irqdən və bir din-dənik.” deməklə həqiqəti söyləmişlər.

(Davamı 3-cü səhifədə)

## (Əvvəl 2-ci səhifədə)

Müxalif müəlliflərə Rəsulzadənin verdiyi cavabları 1919-cu il 8 aprel tarixli "Azərbaycan" qəzetində dərc olunan "İran ve biz" məqaləsində oxuyuruq. "İran" qəzeti həmin məqalənin farsca tərcüməsini 1919-cu il 16 aprel sayında şərhli vermişdir.

Müəllif haqlı olaraq bu nəticəyə gəlir ki, Azərbaycan mətbuatında, xüsusən "Açıq söz" və "Azərbaycan" qəzetlərində Rəsulzadənin "Azərbaycan muxtariyyəti" və Cümhuriyyətin "Azərbaycan" adı ilə bağlı yazıları, İran mətbuatının Qafqazda yaradılan "Azərbaycan" adlı yeni dövlətə dair saysız çıxışlarına cavab olaraq yazdı-ğı məqalələr, xüsusən 1919-cu ilin mayında dərc edilmiş "Azərbaycan Cümhuriyyəti" adlı tarixi öcerki, 1923-cü ilde İstanbulda nəşr etdirdiyi "Azərbaycan Cümhuriyyəti" adlı sanballı kitabı Cümhuriyyət tarixşünaslığının əsasını qoymuşdur. Nəhayət, Avropa dövlətlərinin İranın Azərbaycana qarşı ərazi iddialarına qeyri-

qənaətbəxş münasibəti, gec də olsa, İran dövlətinin Azərbaycan Cümhuriyyətinin müstəqilliyini tanımاسında müəyyən rol oynamışdır.

Bu zaman Parisdə olan Ceyhun Hacıbəylinin dərc etdirdiyi "İki müsəlman respublikası – Azərbaycan" adlı məqaləsinin mühüm addim olduğu da göstərilir.

Onu da qeyd emək lazımdır ki, Cümhuriyyət tarixinin tanınmış tədqiqatçısı Solmaz Rüstəmova-Tohidinin dəyərli xidmətlərindən biri Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyətində müstəsna yeri olan "Azərbaycan muxtariyyəti" adlı məqaləsini aşkar ve transliterasiya edərək kitaba daxil etmişdir. Məqale "M. Ə. Rəsulzadə Əsərləri"nin beşcildiliyinə düşməmiş, ilk dəfə olaraq "Açıq söz" qəzeti (22 dekabr 1917-ci il) dərc edilmişdir.

Düşünürəm ki, professor Solmaz Rüstəmova-Tohidinin "Cümhuriyyətin "Azərbaycan" adlandırılması və onun tarixi əhəmiyyəti" adlı kitabını mütləq edən hər bir azərbaycanlı "Mən azərbaycanlıyam" sözünü vüqarla söyləyəcək, Məhəmməd

Əmin Rəsulzadənin aşağıdakı sözlerini həmişə xatırlayacaqdır:

"Ah, Azərbaycan! Biz sənin həqqini tələb etmək deyil, yalnız adını söyləmək üçün nə qədər moarezlərə rast gəldik, nə töhmətlərə məruz qaldıq!..."

Bu əsər qələbəmizin şərəfinə, Azərbaycan dövlətinin, Azərbaycan türkünün mənfur düşmənenin işgal etdiyi torpaqların rəşadətli oğullar tərəfindən azad edilməsi şərəfinə yazılmış və yazılıacaq əsərlər sırasında layiqli hədiyyədir.

Bələ dərin məzmunlu əsəri Vətən müharibəsinin Qələbə sevincini yaşayan biz oxuculara təqdim edən tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidı yə dərin təşəkkürümüz bildirirəm.



Tahirə Həsənzadə  
tarix elmləri doktoru  
AMEA Məhəmməd Füzuli adına  
Ölyazmalar İnstitutu